

# Onlar ölümə getdiklərini bilirdilər

Lakin vətən sevgisi Bünyad kimi cəsur oğulların  
geri çəkilməsinə imkan vermirdi

**O**tuzillik ayrıldıdan sonra tarixi torpaqlarımıza -Qarabağa, Şərqi Zəngəzura üz tutan hər kəsin ilk səfəri müqəddəs yurd yerlərini ziyarət etmək olur. İnsanlar birinci fürsətdə düşmənin viran qoyduğu doğma kənd-kəsəyə baş çəkirlər. Belə dar macalda görünlən təxirəsalınmaz işlərdən biri də vaxtilə həmin ərazi-lərin müdafiəsində canını, sağlamlığını qurban vermiş şəhidlərin qəbirlərini axtarırıb tapmaq, qəhrəman qazılərin xatirəsini əbədiləşdirməkdir.



Bir neçə gün öncə Ağdamın Qalayçılar kəndinin sakinləri də yaşayış məntəqəsinin giricəyində silahdaşlarının şəkli və ad-soyadı həkk edilmiş lövhələr qoyublar. Göründüyü kimi, el-oba qəhrəmanları-nı unutmur, imkan yarandıqca onların əziz xatirələrinə ehtiram nümayiş etdirməyi özünə borc bilir. Həmin plakatların birində Vətən müharibəsi qazisi, ığid döyüşü mərhüm Bünyad Quliyevin əksi diqqət çəkir. Həmişəki kimi qorxmaz, qələbəyə inamlı, məğrur, düşmənin bir gün "dəmir yumruq"la əziləcəyinə əmin şəkildə...

O, Qarabağ acılarını - daşnakların namərd xisətini münaqışının başlangıcında, hələ buna qədər gizli hazırlıqlardan dadmışdı. Vaxtılı Ağdərədə 6-7 erməninin bir azərbaycanlı vəhşicəsinə döydük-lərini görəndə, onları şil-küt edib yaralı soydaşını öz maşını ilə aradan çıxarmışdı. Gəncliyi şahə qal-xan at belində keçən, qolu qüvvətli bu igidi Kolanı elində hamı cəsarətli, millətin, vətənin təəssübünü çəkən şəxs kimi tanır, hörmətini saxlayır-dı. Yaxşı futbolçu idi. Xankondide separatçıların meydanlara toplaşdır ərazi iddiaları irəli sürməsini eşidəndə, erməni quḍurlarının sərhədboyu qəfil basqınlarını görəndə daha futbol oynamaq zamanı olmadığını, bu məkrli oyunlara qarşı çıxməğin zəruriliyini anladı. O zaman nizami ordu formalas-madığından, yurd-yuvanı, elin namusunu qoruya-caq vətənpərvərləri təşkilatlandırdı. Əvvəlcə qardaşı Nürsət Quliyevlə birlikdə futbol komandasındakı 28 cavabı başına toplayıb özünümüdafiə dəstəsi yaratdı. Əlinə silah alıb idmançı dostları ilə eyni sırada - doğma kəndin və əhalinin keşiyində dayandılar. Qalayçılar döyüş meydanına çevrilendə düşmən üzərinə yeriyən könüllülərin önündə getdi. 1989-1991-ci illərdə kənd özünümüdafiə dəstəsinin komandiri, sonra isə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam özünümüdafiə batalyonunun ən fəal döyüşçüsü oldu. Kiçik qardaşı Fikrət də onlara qoşuldular.

1992-ci ilin 31 yanvar Fərrux, 4 mart Qazançı, 21 iyul Canyataq-Gülyataq döyüslərində Quliyev qardaşlarının necə qorxmazcasına savaşıqlarının coxsayılı şahidləri var. Birinci Qarabağ müharibəsi



qazıləri Elman Bayramov, Pənah Məmmədov, Xanlar İsmayılov və başqaları Bünyad, Nürsət və Fikrətin hər zaman hückumun önündə olduqları, Vətən uğrunda sinələrini qabağa verdikləri barədə konkret faktlarla danışırlar.

Xanlar İsmayılov deyir: "Bünyad və qardaşları bəzən ölüme getdiklərini bilə-bilə, düşmənin ağır texnikasının qarşısına adı avtomatla çıxırdılar. 2 fevral 1992-ci il tarixində birgə döyüşürdük. Azad etdiyimiz Fərrux kəndinə gecəylə yenidən soxulan erməni birləşmələri bizi mühasirəyə alıb sağ olə keçirməyə çalışırdılar...

Bünyad ayağından vurulduğuna görə yeriyə bilmirdi. Əlindəki qumbaranı açıb gözləyirdi ki, özü ilə bərabər yaxınlaşan düşməni də möhv etsin. Köməyə gəldiyimi görüb çox yalvardı ki, vaxt var-kən uzaqlaşım. Onu qoyub gedə bilməyəcəyimi qəti şəkildə bildirdim və pulemyotla düşmənin ba-



şını qaldırmamasına imkan vermedim, o isə qanı axa-axa, arxası üstə sürünen rək məhasirədən çıxa bildi. Bünyad aslanlar kimi cəsur ürkəliydi, elə oğullar dünyaya tək-tək gəlir".

O, təkcə döyüş meydanında yox, başqa vaxtlarda da əsl insanlıq, cəsurluq, fədakarlıq nümayiş etdirib, dara düşənlərə kömək əli uzadıb. Göldə batan iki nəfərin - Tərtər rayonunun Əskipara və Səhləbad kəndlərindən olan Azər və Ədalətin həyatını qurtarıb, özlərinin söylədikləri kimi, onlara ikinci ömür bəxş edib.

B.Quliyev bu dünyada cəmi 54 il yaşadı - 1958-ci il dekabrın 15-dən 2012-ci il sentyabrın 28-dək... İşğaldəki yurd-yuvanın fəryadına və həsrətə ürayı dözmədi, infarktdan dünyasını dəyişdi. Niyə 54 il, bəs bu müddət ərzində yaddaşlar, ürəklərin Bünyad ünvanlı dua və minnetdarlıqları, 34 il sonra doğma kəndində yaradılan xatirə kompleksi həmin ömrün davamı və əbədiyyətə calanacaq körpüsü deyilmə?

**Qurban MƏMMƏDOV**